

“Təsdiq edilmişdir”

Əmanətlərin Sığortalanması Fondunun

Himayəçilik Şurasının 02 oktyabr 2008-ci
il tarixli

(09 sayılı protokol) qərarı ilə

Əmanətlərin Sığortalanması Fondunun investisiyalara dair Qaydaları

1. Ümumi müddəalar

1.1. Əmanətlərin Sığortalanması Fondunun İntestisiyalara dair Qaydaları (bundan sonra – „Qaydalar“) Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – „Fond“) vəsaitinin idarə edilməsinin əsasını müəyyən edir.

1.2. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – „Qanun“) əsasən Fondun vəsaitinə aşağıdakılar daxildir: iştirakçı bankların üzvlük haqları, iştirakçı bankların təqvim haqları, iştirakçı bankların əlavə haqları, iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları, vəsaitin idarəedilməsi nəticəsində əldə edilən gəlir, cəlb edilən borc vəsaitləri, qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan vəsaitlər, repress qaydasında iştirakçı banklardan alınan vəsaitlər.

1.3. Qaydaların 2-ci bəndində qeyd edilmiş Fondun vəsaitləri Qanunun 18-ci maddəsinə əsasən investisiya edilir.

2. İntestisiya prinsipləri

2.1. Fondun investisiya siyasəti aşağıdakı məqsədlərə nail olmağı nəzərdə tutur:

2.1.1. Təhlükəsizlik,

2.1.2. Likvidlik,

2.1.3. Şəffaflıq,

2.1.4. İcra edilmə.

2.2. Fondun vəsaitinin qorunması üçün investisiyalar barədə verilən bütün qərarların əsas məqsədi təhlükəsizlik və vəsaitlərin nominal və real dəyərinin qorunub saxlanılmasıdır.

2.3. Fond vəsaitlərini yüksək keyfiyyətli yerli borc alətlərinə və yüksək reytingli xarici valyutada olan borc alətlərinə investisiya edir. Fondun vəsaiti səhmlərə, törəmə alətlərə və digər yüksək riskli maliyyə alətlərinə investisiya edilə bilməz.

2.4. AZN-də olan vəsaitlər üçün məqbul hesab edilən yüksək keyfiyyətli yerli maliyyə alətləri aşağıdakılardır:

2.4.1. Azərbaycan Respublikası tərəfindən buraxılmış dövlət qiymətli kağızları;

2.4.2. Azərbaycan Respublikası Milli Bankı tərəfindən buraxılmış və ya zəmanət verilmiş borc qiymətli kağızları;

2.4.3. Azərbaycan Respublikası Milli Bankında depozitlər;

2.5. Xarici valyutalarda (ABŞ dolları, AVRO) olan vəsaitlər Mudiz beynəlxalq reyting agentliyinin uzunmüddətli öhdəliklər üzrə „AA“ reytingi və qısamüddətli öhdəliklər üzrə „P1“ reytinginə və ya digər reyting agentliklərinin (Standard ənd Purz, Fiç) ekvivalent reytinginə malik olmalıdır. Məqbul hesab edilən maliyyə alətləri aşağıdakılardır:

2.5.1. Dövlət, bank və ya maliyyə institutu tərəfindən buraxılmış ABŞ dolları və AVRO-da ifadə olunan borc qiymətli kağızları;

2.5.2. AVRO-nun əhatə etdiyi və Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatına daxil olmuş ölkələrdə yerləşən banklarda ABŞ dolları və AVRO-da depozitlər.

2.6. Fondun kapitallaşması üçün Almaniya hökuməti tərəfindən ayrılan 5 milyon AVRO məbləğində borc vəsaiti yalnız Mudiz beynəlxalq reyting agentliyinin

“AA” reytingi və ya digər reyting agentliklərinin (Standard ənd Purz, Fiç) ekvivalent reytingindən aşağı olmayan reytingə malik olan daha az riskli və likvid dövlət istiqrazlarına investisiya edilə bilər. Eyni investisiya məhsuluna dair müxtəlif reytinglər tətbiq edildiyi halda ən aşağı olan reyting “AA” reytingindən aşağı olmamalıdır.

2.7. Fondun vəsaitləri Azərbaycan Respublikası Milli Bankından lisenziya almış banklara və xarici bankların yerli filiallarına investisiya edilə bilməz.

2.8. Fond istənilən zaman öz vəsaitinin valyuta tərkibini şərti öhdəliklərinin, yəni sığorta hadisəsi baş verdikdə kompensasiyaların ödənilməsi öhdəliklərinin tərkibi ilə uyğunlaşdırmalıdır.

2.9. İntestisiyalar barədə bütün qərarlar Fondun likvid tələbatı nəzərə alınaraq qəbul edilir.

2.10. Kompensasiyaların ödənilməsi üzrə Fondun öhdəlik müddətinə müvafiq olaraq (Qanunun 28-ci maddəsinin 5-ci bəndinə görə əmanətçinin ərizəsinin qəbul edildiyi gündən ən gec 90 təqvim günü müddətində) yalnız bu Qaydaların 5-ci bəndində nəzərdə tutulan, tez bir müddətdə vəsaitlərin qaytarılmasını təmin edə bilən maliyyə alətləri investisiya məqsədi üçün istifadə edilə bilər.

2.11. İntestisiyalara dair bütün qərarların qəbul edilməsi üçün əsas şərt investisiyanın və investisiya prosesinin şəffaflığıdır. Bu tələb Fondun sabit və ödəmə qabiliyyəti olan bir təşkilat kimi imicini qoruyub saxlayır.

2.12. Təhlükəsizliyin və likvidliyin əsas məqsədləri, habelə şəffaflığa dair tələblər yüksək gəlirlilik təmin etmək üçün risk altına qoyulmamalıdır. Buna baxmayaraq, təhlükəsizliyə, likvidliyə və şəffaflığa dair tətbiq edilmiş məhdudiyyətlər çərçivəsində mümkün olan gəlirlilik təmin edilməlidir..

3. İntestisiya siyasəti

3.1. Fondun Himayəçilik Şurası Fondun İcraçı direktorunun Şuraya təqdimatına əsaslanaraq hər ilin sonunda gələn il üçün nəzərdə tutulan investisiya siyasəti barədə qərar qəbul edir.

3.2. Bu Qaydalara əsaslanan investisiya siyasəti aşağıdakıları əhatə edə bilər:

3.2.1. İnvestisiya səbətinin gözlənilən həcmi və gözlənilən investisiya gəlirləri;

3.2.2. Məqbul hesab edilən investisiya alətlərinin ən aşağı reytinglərinə dair xüsusi tələblər;

3.2.3. İnvestisiya səbətinə və ya investisiya səbətinin hər-hansı bir hissəsinə dair tələblər, yəni tətbiq edilən meyarlar, investisiyaların müddəti, səbətdə məqbul hesab edilən fərqlənmələr və s.;

3.2.4. Digər tələblər.

3.3. Bu Qaydaların 4.3-cü bəndinə əsasən Fondun İcraçı direktoru Himayəçilik Şurası tərəfindən qəbul edilmiş investisiya siyasəti barədə Fondun biznes partnyorlarını məlumatlandırmalıdır.

4. İnvestisiyalar barədə qərarlar vermək səlahiyyəti

4.1. Fondun İcraçı direktoru investisiyalar barədə xüsusi qərarlar vermək səlahiyyətinə malikdir. İnvestisiyalar barədə bütün qərarlar bu Qaydalar və Himayəçilik Şurasının investisiya siyasətinə müvafiq olaraq qəbul edilir.

4.2. 1-ci bənddə qeyd edilmiş qərarlar, habelə müvafiq hesablaşmalar, analitik və nəzarətedici fəaliyyət İcraçı direktorun göstərişləri əsasında Fondun işçiləri tərəfindən yerinə yetirilir.

4.3. Himayəçilik Şurası dəstəkləyərsə Fondun İcraçı direktoru 1-ci bənddə qeyd edilən səlahiyyətini bir və ya bir neçə peşəkar menecerlərə və/ və ya Azərbaycan Respublikası Dövlət Neft Fonduna həvalə edə bilər. Fondun kapitallaşması üçün Almaniyaya hökuməti tərəfindən ayrılan 5 milyon AVRO məbləğində borc vəsaitinin idarəedilməsinə cəlb olunan peşəkar menecer Mudiz beynəlxalq reyting agentliyinin uzunmüddətli öhdəliklər üzrə „A“ reytingi və ya digər reyting agentliklərinin (Standard ənd Purz, Fiç) ekvivalent reytingindən aşağı olmayan reytingə malik olmalıdır. Fondun digər investisiya vəsaitləri idarəetməyə verilərkən KfW ilə məsləhətləşmələr aparılacaqdır.

4.4. Fondun İcraçı direktorunun təqdimatı icraçı şirkətin korporativ strukturu, peşəkar imici, investisiya proseduru, sərbətin təklif edilən strukturu, hesabatın mündəricatı və ardıcılığı, tələb edilən haqqın həcmi və digər məsələlər barədə ətraflı prezentasiyası ilə müşayiət edilməlidir.

4.5. Himayəçilik Şurasında təsdiq edildikdən sonra bu Qaydalar və investisiya siyasəti vəsaitin idarəedilməsinə cəlb edilən kənar menecerin öhdəliklərinin ayrılmaz hissəsi hesab edilir.

4.6. Kənar menecerin seçilməsi proseduru Əmanətlərin Sığortalanması Fondunun vəsaitinin idarəedilməsi üçün kənar menecerin seçilməsi Qaydaları ilə tənzimlənir.

5. Əməliyyatlar

5.1. Əməliyyatlar aparılması üçün Fond Milli Bankda və yüksək reytingli yerli və xarici banklarda bank hesabları açə bilər. Xarici banklara gəldikdə yalnız Mudiz beynəlxalq reyting agentliyinin uzunmüddətli öhdəliklər üzrə „A“ reytingi və ya digər reyting agentliklərinin (Standard ənd Purz, Fiç) ekvivalent reytingindən aşağı olmayan reytingə malik olan banklar Fondun partnyorları ola bilər.

5.2. Təqvim haqları və digər gəlirlər qiymətli kağızlara investisiya edilməsi üçün kifayət qədər yüksək həcmdə olmadığı təqdirdə Fondun Milli Bankdakı hesablarında toplanə bilər, bu şərtlə ki, Fondun İcraçı direktoru bu cür “cəmləşdirilən” vəsaitlərə mümkün olan gəlirliliyin əldə edilməsinə əmin olsun.

5.3. Fond qiymətli kağızlar bazarında inkişaf barədə vaxtaşırı məlumat toplayır.

5.4. Qiymətli kağızların satın alınmasında iştirak edən iştirakçıların öhdəliklərinin bir- birindən ayrılması üçün bütün qiymətli kağızlar beynəlxalq səviyyəli üçüncü tərəf olan himayəçinin idarəetməsinə verilə bilər.

6. Yekun müddəalar

6.1. Fondun İcraçı direktoru Fondun aktivlərinin həcmi və investisiya səbətinin səmərəliliyi barədə Himayəçilik Şurasına hər rüb yazılı hesabat verir.

6.2. Bu Qaydalar Himayəçilik Şurası tərəfindən qəbul edildiyi gündən qüvvəyə minir.

6.3. Bu Qaydaların hər hansı bir müddəası istənilən səbəbdən etibarsız hesab edilərsə, Rəhbər Prinsiplərin qalan hissəsinin etibarlılığı dəyişilməz qalır.